

# Ürəklərdə yaşayan qəhrəman



44 günlük Vətən müharibəsi günləri hamımızın cəbhədən gələn qələbə xəbərlərini həyəcanla izlədiyimiz günlər idi. Bir gün sosial şəbəkədə "Ucarlılar Bərgüşad kəndindən olan şəhidi Mehdiyev Niftalı Qnyaz oğlunu böyük bir izdihamla yola saldılar" xəbərini oxudum.

Bərgüşad kəndi Ucarda şəhidlərinə, müharibəyə gedib qəhrəmanlıq göstərən oğullarının sayının çoxluğuna görə Ucar rayonunda birincidir. 44 günlük müharibənin qəhrəmanlarından olan Niftalı əsgər yoldaşım Qnyazın oğlu idi. Həmin vaxt karantin rejimi olduğu üçün Bakıdan Ucara gedib-gəlmək mümkün deyildi. Ucara gedib dostumla bir yerdə olmaq, dərdinə şorik çıxmamaq imkanım olmadığı üçün çox üzüldüm.

İllər sonra keçmiş əsgər yoldaşımla onun evində görüşdüm... Qarşısında 37 il əvvəlkı şən, şux, pəhləvan cüssəli Qnyazın əvəzinə indi beli dərddən bükülmüş, gözləri çuxura düşmüş, sinəsi dağlı, amma olduqca qürurlu bir ata dayanmışdı. Qəhrəman bir oğulun, vətəni canından çox sevib, ruhunu göylərə təslim edən bir oğulun atası... Gözlərimin içino baxıb, məni təpə-dırnaq sözüb, təkrar qucaqlayıb bağıra basan dərdli dostum dillənir:

- Bilirdim ki, qələcəksən. Mənim qəhrəman Niftalımdan yazacağımı çox gözləyirdim...

Dərdli atanın dodaqları titrəyir, gözündə yaş sellənir... Özünü toparlayıb əlinin arxası ilə gözünün yaşını silib səhbəti davam etdirir:

- Vaxt keçdikcə dərdim ağırlaşır, qardaş. Deyəsən bu dərd məni aparacaq. Sən özün necə adam olduğumu gözəl bilirsən. Mən uşaqlarima da ləyaqtılı, vətəncanlı, qorxmaz olmağı öyrətmışəm. Altı övladım var idı, beş oğlan, bir qız. Niftalım beşinci idı... Özümüz

ailədə az uşaq olmuşuq. Çoxuşaqlı ailələrə həmişə həsəd aparmışam. Düşünmüşəm ki, çox uşağı olmağın nə ziyanı var?! Uşaqlar bir-birlərinə hayan, dayaq olarlar. Niftalı çox ailə-canlı, ata-ananın qədrini, böyük-kiçiyin yerini bilən oğul idi. 9-cu sinfi bitirib Bakıya getmişdi. İsləyirdi, evi o dolandırırdı. Qazandığını özü yeməzdi, geyinməzdi, evə göndərordi. Çox ürəyi açıq övlad idı. Vətənsevər idi. Ermənilərin torpaqlarımızı işgal edib, insanların dədə-baba yurdlarından didərgin salınmaları ilə heç cür barışmırı. 2016-cı ildə Aprel döyüşləri vaxtı hərbi komissarlıq müraciət edib döyüşlərə getmək istədi. Lakin ehtiyac olmadığı üçün onu cəbhəyə göndərmədilər. Amma bu dəfə Niftalı 21 sentyabrda Bakıdan evə yox, birbaşa Ucara, Hərbi Səfərbərlik üzrə Çağırış İdarəsinə gəlib oradan cəbhə xəttinə yollandı. Qeyrətli bala idı, vətənini, torpağını canından çox sevirdi.

Azərbaycanın igid oğlu kimi dünyani tərk edən şəhid Niftalı Qnyaz oğlu Mehdiyev 2011-ci ildə şəhid Ağamusə Mustafayev adına 1 sayılı məktəbin 9-cu sinfini bitirib. 2014-cü il iyulun 3-dən 2016-ci il yanvarın 2-nə kimi Azərbaycan Ordusunun sülhməramlı bölgündə hərbi xidmətdə olub. 27 sentyabr 2020-ci ildə ermənilərin təxribatına cavab olaraq keçirilən əməliyyatda Niftalı da var idi. Niftalı 14 oktyabrda Vətənin azadlığı uğrunda gedən döyüşlərdə igidlik nümunəsi göstərərək qəhrəmancasına şəhid olub. 16 oktyabrda doğulub böyüdüyü doğma Bərgüşad kəndində böyük bir el məhəbbəti ilə dəfn olunub. Vətənin qəhrəman oğlu Mehdiyev Niftalı Qnyaz oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azadlığına görə" və "Cəsur döyüşü" medalları ilə təltif olunub.

Bacısı Vüsələ Niftalılı günlərinin xatirələrini yada salır:

- Niftalı ilə birlikdə çox gözəl keçən uşaqlıq günlərimiz olub. Boylu-buxunlu, ağıllı, güllərz qardaşımı həmişə fəxr etmişəm. Mənə qəhrəman bacısı olmaq şərəfini də yaşıatdı. O, həmişə ürəyimdə gülərzüllü olaraq yaşayacaq. Niftalı olan yerdə sevgi var idi, həyat var idi...

Məharibədə olduğu hər gün zəng edirdi. Sonuncu dəfə oktyabrın 11-də zəng etmişdi. Gülürdü. Kefi kök idı... Qələbə ilə qayıdacağımı deyirdi. Mən səhbəti uzatmaq istəmirdim, qorxurdum ki, düşmən telefonun dalğası ilə qardaşımın yerini müəyyənləşdirər, başına bir iş gələr. O, məndən hamını təkrar-təkrar soruşturdu. Yəqin şəhid olacağını bilirmiş qardaşım. Mənə dedi ki, heç nədən narahat olma. Qələbə bizimdir. Dualarınızı əskik etməyin.

Dua edin ki, qələbə sevinci ilə qayida bilək. Heyf, qələbəni görmədən şəhid oldu. Bizə qurur yaşıdan qardaşım, qələbə bizim oldu.

*Elşən QƏNİYEV,  
"Azərbaycan"*